

MOLLA - NƏSRƏDDİN

№ 1

Molla Nasr-Əddin

Kijməti 15 kəriq

3yra seçqiləri munasəbatılə



Kol-çomak— (Əz verdiji konaklıkdə) Aj canlım nə molla, beq, xan, mulqədar, kylak sehbətidur. Əlhəmdü-lillah hamlmlız musəlmən və bir millətdən, qəlin əzmuzdən seçəq, vəssəlam.



UNVAN
Baqı, qəhnə
poçta quçə-
si № 64
Telefon
№ 40-83

Pillə — pillə

Necə qi mə'lym ədər - by qun bizim bəjuq bajramlımlızdır, çünqu by qun biz ərəb əlifbasından xlas olyryk.

Azqar işdir qi xah ərəb əlifbasından kyrтarmak, xah çadranı və papagı tyllamak - bynlar hələ səhl dir: - nə ejbivar - papak olmaz - qepka olsyn, çadra olmaz - əljapa olsyn - səhl dir.

Əmma bir əjdən korxyram: necə qi qəcənlərdə bir mukəddəs hacı bir gəzətə satana deməzdi: bəli by qun qəlib dijəcəqsən - hacı, gəzətə al oky, sabah - da qəlib dijəcəqsən - hacı - yrys ol. Indi - də bir qun bizə dedin papagı tylla - tylladılk, sabah dedin - çadranı tylla - tylladılk, o-biri qun dedin - ərəb əlifbasını tylla insan əlifbasını kəbyl ejlə - ejlə-diq. - Əmma, dogrysı - dalından korxyram: korxyram indi də belə dijəsən: dijəsən - xyb, sən qi azad bir insan oldyn, mədəni bir əlifba sahibi bir insan oldyn, - pəs daxı byndan sonra sən necə əzunu jaraədəracaksan qi hər quçədə bir ali binanı mə'ettəl edib adınlı məscid kojasan və orada lotlı mollalara yol verəsən qi əvəm cəmaəti oraja jıgıl cənnət və'dəsi qimi fırıldaklarla əvəmli qəsbədən yzak saklaşınlar.

Byndan korxyram.

Əmma işlərin qərdizindən belə anlazlılr qi elədə olacak: kadın azadlıqlına və latın huryfatına maliq olan bir millət daxı byna dəzə bilmə-jəcəq qi onyn vətənidə hər quçə əvəzində məscid adında bir biqar xana ejn zamanda bir latı xana olsyn: novbət indi - də by bajramlımlınlırlı: haman bajramlımlınlırlı qi çadra papak və ərəb zəbər -ziri atılan zəbil xanıja - məscid və mənbər adlı zir - zibillərdə tyllanacakdıl.

Belə bir bəjuq bajramın intizarında olmak - hər vicdan əhlinin və zifəsi dir.

Molla Nəsrəddin.




Hərdəm bir.

„Nə bərəldirsən a kare' qəzunu.“

Joksa by ajinədə əqri qərur sən əzunu“

Jok inzaallah əqri qərməzsən, javaz javazda olsa həccəlijib jeni huryfat ilə okyjacaksan çynqu qafər bə cəhənnəm nəmirəvət əmma qəzan-qəzan mibərənd. Cum'ə qunu məndə təllin üzərində dyryb papaga, məscidə,

tifadə edilməlidir, məscidlər bez altı, nəfər kürməzlə sakkal məhəl-lə rə'islərinin duqqanı olmamalıdır, Mollalar və by cur həzəratlar tərəfindən bakkal duqqanına və eşkbazlıq jyvasına dən dərilən məscidlər imdi kylyba məarif ocaklarına dəndərilməlidirlər. Ta inqi orada təbiyə almış balalar həman yzyn sakkalar-dan jaşırlıb qəzan-qəzan çəqə-



Ümym ittitak və Azərbajcan jeni turq əlifba sl., Zakafkasja Mər-qəzi İcraiijə Komitəsi sədri: joldaz Agamalı-ogly.

çadraja və dinə hucym edən dəstələrə bəkərdim, qəblə jadym əlilər səbzəlilər, qehnə kolçomak-larda onlara bakyb qəzləri bərəllir və donbalan qibi eziyə çlkırlı. Əmma məncə heç qərəq jadym əlilər və bəzək by cur aran-gytanlar okatlarlınlı təlx eləjub qəzləri hədəkədən çlkmasın. Çynqu qafər bə cəhənnəm nəmirəvət əmma qəzan qəzan mibərənd. Çunqu Baqlıda məvcyd olan juzlər ilə məscidlər bəz kala bilməz onlardan is-

lər tələjə və onlara dejərlər qi otyr byrada by yzyn kylaglı jemi-ni hazırla. Dogrydyr o yzyn sak-kallar qətməjəcəqlər əmma qəzan qəzan mibərənd. Əqər by vəktə kədər by məscidlər əvəzinə məarif ocakları olsajdı and olsyn mənim jok imanıma Əbdul Husejin Vahab ogly jeddi jazlında müsəl-man balası Nəbi oglyny bir kənfətə tolajyb ony bədbəxt et-məzdi. Byna qərədə uç il mud-dət ilə qəzan-qəzan həbs xanəjə aparmazdlar. Əqər by vəktə kə-

Də'vət

Mən 3əqi kəzası zəjzit qən-di mollası, molla fıldırınga, 3y-ralar seçqisində iştəraq etməq üçün qərdijun tədbirlər nəticəsin də komsomollar tərəfindən ko-vylagyyma qərə, məndə, məndən kabak 3əqidən kaçmılz. Həmpal-larım qibi byradan təzrif aparıram və azagıda adları, jazlılan rəfiklərdə təlis pəlislərini jügəndərib juzu sly iqən kaçmaga də'vət edirəm: Kızılkadan əhməd əfəndini, Zeyx jasini—dəhnələr-dən hacı jysyf əfəndini -nizdən araqlı—kytkazılndan hacı əhməd əfəndini—zahbalıtdan Zeyx Rə'nanı—3əqidən het əhmədi, nyı məhəmməd əfəndini qor molla ismajlı—zynytandan molla vejis əfəndini—3əhərdən ter-ter arzagli.

Molla fıldırınlıka bisavad oldygyna qərə əvəzində kol çəqdi:

hərsejə jetən

Bildiriş

agıstafa dajirə hərbi stol qarouzatlınlı turqcə savadı, olmadıqlıdan, ona turqcə bilən bir qəməqçi lazımdır. Xahiş edənlər vəsikələri ilə jyxarlıq adresə muracəət edə bilərlər.

Agıstafalı

dər mövcyd olan məsidiidlərdə dunja fənni eqrədilejdi o za-man Husejn Məhərrəm ogly 9 jazlında kılzılı 25 jazlında bir pəzəvənqə adaxlamazdı və an-lardı qi 9 jazlında kılz ərə verilməz çunqı hələ onun agzından sud kokysy qəlir.

Əqər o məscidlər olmasajdi nə bir jymyrta ustə bez adam tələf olardı nədə minlərlə mü-səlmanlar həpsxanədə çuruməzdilər. Ona qərədə cənabi qəlba Jaftyməli! qəzlərini artıq bərəltmə çynqu məscidləri verməsənizdə əmma qəzan-qəzan onları məarif ocagi-na dəndərəcəqlər.

Hərdəm birçi

Balaca filjeton.

Kəzalarda qənt mollaları və qənt
süra sədirləri 2 - 3 arvad alan və az
jaşlı kılz kaçırın kolçomak dindarlara
risvət alıb qəbin qəsirlər.

Həm nizün.

Bax bydyr islamçılık — bax bydyr adab din
Həzrəti Osman ilə — olsyn atan həmnizin

Sənqı ələmdar sən — umməti pejgəmbərə
Qərpə, qıçıq kılzları — çunqu verirsən ərə
Sadik Əbybəqrilə — qəlsin anan məhəzərə
Qəntdə sənin, qəntlidə — hər juzunə qəs qəbin
Həzrəti Osman ilə — olsyn atan həmnizin

Kojma qi xəlk əlqədə — bir mədəniyyət kyra
Əsqi çuruq adətə — ən'ənəjə od vyra
Əsl musliman odyr — cəhldə məhqəm dyra
Jaxzılığa əqs qet — tazəlijə bagla qin
Həzrəti Osman ilə — olsyn atan həmnizin

Ajizəjə qəsqilər — altı jazählə niqah
Həzrətə dokkyzda duz — oldy vsali mubah
Allahın əz əmrider — byndaqijok iştibah?
Ləzzətinə agzı nüñ — jaxzı kanlırdı "əmin"
Həzrəti Osman ilə — olsyn atan həmnizin

Sigə edirdi Həsən — həftədə bir baqırə
Joksyl ərəb kılzları — bəqləjir idi sıra
By kadın iftadəsi — duzdu sonynda qırə
Çunqu imamındır et — sən daxlı tə'kib izin
Həzrəti Osman ilə — olsyn atan həm hizin

Baxma çok arvatılık — əlqədə qətmir xəza
Anlama kanın, ədəb — evdə koj olsyn kəza
Hansıqi qaftarladı — dyrma dazın at bəza
Bəzək jeni bir kadın — aldadacaksan jəkin
Həzrəti Osman ilə — olsyn atan həmnizin

Vermə kylak sədrəsən — mollanın ol kyzrygy
Pylverir aəslən qərəq — kolçomagın byjrygy
Bəzənə bir qun dəjər — məhəqəmənin jymrygy
Onda kanarsan jəzar — xajin olanlar çətin
Həzrəti Osman ilə — olsyn atan həmnizin
Kojsənə qulsun butun — rys, japon, hind, çin
olmamalı dyr bin.

Qefsiz.

BILDİRİ3

Məzəhr imam Husejn nəqərlərindən Syraxansqi quçədə Hacı, Hacıbaba
mədrəsəsində jaşajan Məzədi Səməd Əbdülhusejn oglu Rəcəb ajlı, daxil
oldygna qərə eły orycy dytmaga bəzəlməzdə.

Onyn rybərysında Tylambərli ustundədə molla Əzizullah Fərəc ogl
ly dəxi əlu oryc namazı kəbyl etdiyi qibi hər cyrə dualardə jazılr. Mu
kəddəss Rəcəb və 3ə'ban ajları qəcməmisi tələsiniz, joxsa novbət təpa bil
məzsiniz, əli pylli, myəstərilər çökdür.

Oğləncədən

Zəhərimiz abadlaşdır hər is
əz kajdası ilə qədir, təsərrufat
trestniñ fə'alijjəti sajəsində by il
zəhərə 400 jeni lampyçkalar çə
qılıb-qəzənlərin qəzlərini kamaz
dırğından palçıga batırlar.

Muarif evində 38 dərnəq açı
lıbdır uzvlərin saji mə'lým dejl
urqutməsən sajmak ohnaz, ka
dılardan nujvər üçün bircə dənə
tapılar muarif evində qı mysiki
dərnəji jer tapmadılgından-məz
galəsini imam zadədə aparmag
kərarə almışdır.

4 -nci və 2 -nci məqtəblərdə
tələbə dəjməq moda duzubdır.

Koca hejvərə daglıstandan
kajlıdan sonra 35 nəfər ada
mlı iżə soxması duz dejl-an
cak əz jaхlı kohymalarndan kar
dazınlı sənətqarlar kooperativinə
arvadınlı qəbə toxynan jerə və
kalanlarınlıda jag-sabın zavodına
və by qibi jaglı jerlərə jerləz
dirmiştir.

Kuznera xanım qəlisadan
əmr almışdır qı qərəq qundə
50 manat ziyan edib doktorların
muəstərisini artırsın.

Məmət Həsən və həpil (ky
marbazlar) milislərdən bə'ziləri
nin ciblərini bozaldıb qəntilərin
cibini doldurmakla məsgyldırlar.

Bir çox məsyl işçilər həzrət
dən əmr almışlarq, mollalar
əbadən çəkməməz arvatlarınlı
çadradan çıkmamasınlar.


Cavan hejvərə

E'lən

Bynyňla butun iranlı və
təndəzələrə mə'lým olynyrqi hər
qəsin pasportynyň vəkti qeçubsə
Acaristan xəlk daxili işlər komi
sarılığında düzəldirəm huqumet
dən ycyz olaraq anqetaclar jaz
ram cərimələri olanlarınlı cərimə
dən azad edirəm, sonra Təbrizə
Xoja Salmasa 100 dən 1000 ma
nata kədər barat kəbyl edirəm fa
iz huquymətdən azagıldır.

Adresim: Batym Enqelis qu
çəsi №24.

Mirza Abas Məzədi Isa oglu.
Elən verən: Karakyz.



Dyrma bir az tez ol xala!

Səhvini anla bəzə duz
Çadra içində əmrunu
Əklənlə topa bəzənə
Çadra içində aj jazık
Əsr, zaman cavanlaşyb
Çadranı tolla palçılıka

Byncə evamə olma çok
Cahilə olsa hər kadın
Sanma çıçəqlədər səni
Kalmadi qəhnə adətin
Əsr, zaman cavanlaşyb
Çadranı tolla palçılıka

Salma xıjalə qəcmisi
Harda tapılsa bir ələn
Mərsijə - xanə nifrət et
Al ələ eəz hukyķini
Əsr, zaman cavanlaşyb
Çadranı tolla palçılıka

Ətr verərmi bagında
qulçı əlində bəslənub
Bəncə kadın kadın dejil
Novinə nəzər fejz edər
Əsr zaman cavanlaşyb
Çadranı tolla palçılıka

boz jerə vəkt itirmisən
faidəsiz bətirmisən
joksa cunun qətirmisən
sojlə qərəb nə qərmisən
yatma ajık qəz ol xala
dyrma bir az tez ol xala!

koj jerə cəhl, gəfləti
jokdyr onu məzijjəti
tərq elə qəhnə adəti
əsrcə kədr, kijməti
yatma ajık qəz ol xala
dyrma bir az tez ol xala!

zovkilə çəhrə jaglama
orda qədubdə aglama
bəzənə karə baglama
kəlb cəhani daglama
yatma ajık qəz ol xala
dyrma bir az tez ol xala!

gynçə təravət almasa
hədd qəmalə varmasa
qul təq əqər açılmasa
evdə əsirə kalmasa
yatma ajık qəz ol xala
dyrma bir az tez ol xala!

Agca kanad.

Namaz xana

Kıvrak el jardım komitəsi(naxçıvan) bir kollektif çajxana açmışdır qı ejni zamanda namaz xana işinidə qərir. Hər qəsin urəji istəsə qəmali səlikə ilə byrada namazlınlı əda edə bilər.

Jazlıclarmlıza

Jazlıclarmlızdən xahiş
ediriq eəz jazlıclarlıklı kl-
sa və qagızlı ancak
bir juzundə jazlınlar.

SƏBAH

Cur'ətli molla

Kyba kəzasınlı əli Xanlıq qəndində bir molla vardırqı məztagı qəndindən kaçış qətmidi. By molla by qəntdə ancak mohymat satmak və 12—14 jazlı kılzlara qəbin qəsməqlə məzgyldır. By qunlarda 14 jazlı bir kılzı 60 jazında bir qızıjə qəbinləmədir və malades almırlar.

S. B.

Birdə vyr!

Dünən kooperatifin neft zəbəsi mudiri bir qəntlini salıb ajagınlı altına əjlə ajaxladı qıltın lap eəz balası qibi. Qəntli, agzı byrny kanlı bagıra-bagıra duz kaçıdı qəntlərinə. Bazarlı zyliqləridə mudirə qəməq üçün birdə vyr dejirdilər.

Bəzi mudirlər varqlı qərur-sən balaca killykçylarlı tətroja qətməqdən və həttə tətroda oynamakdan kaçırıldılalar, dejirlərqi: canım, tətro axmax əejdir? allah bəjlə mudirlərin atasına min təsbih rəhmət eləsin.

Kommynxozda heç millətpərəstliq jokdyr, allah qəməq eləsin.

Kommynistlərin arvatları bəzəl ərtulu oldygы halda bitərəf-lərinqilər açıkdır. Kommynistlərə ejb olsunmy olmasın mı? hələ tətroja qələn dəcadranınlı dərdindən ərtulu ali jerlərdə qızılənlər.

Naxçıvan: Dəlxəq

Əzunuz əzunuzə çarə kılınlı.

Dogry dejiblərqi: jaxanı, heç qəsətanlıtmə, harada olsa səni tapacaklar. A qızıl gələt elədim molla əmijə jazdılq qı qızı əzunu məqtəb kabaglından qəçəndə kovry! indi müəllimlər məni jaxalajıblarqı sən bizim əsaqirdlərimiz həkkində jazlısan əmma bir məqtəbin ruqnu və səjəqənəcəji olan müəllimlərdən bir qəlmədə olsa səjləmirsən. Dejirəm: baba canlım mən sizin həkkinizdə nə jazlım? siz əzunuz savadlı adamlar əzunuz əz dərdinizi lazımlı jerinə jazlınlı, mən müəllim olsadılm dərdinidən xəbərdar olardılm və qəzəlcəsinədə jazardılm.

Cəvabında dejirlər: sən dərdin birləri bilirsən birini jok, jyxarı, tuperursən bıg—azagı tuperursən sakkaldı, ittifakdan jazlısan bir curə, Banodan jazlısan bir curə pis qızı olyrsan. Bydyr dekabir ajlı jarlıja çatıbdı, əmma biz müəllimlər jenə əz vəz'iyyətimizi bilmiriq, qərursən saatda bir hokka çırkı.

dərs verilməjəcəkdir, byda norma jartım elər.

By kajda üzrə 6—7 baz ailə sahibi olan bir müəllim ajda 80 manatdan artıq almajacakdı deməkdir. Zatən by kadar qəlir ilə ağlı bir qulfə saklamak çətin olyr: jeməq—içməq—ev qırıjəsi—sy—ləzlik pyly—paltar xırda xərcliq . . . , odyrqi çatdırırmak mumqun olmyr.

Jyxarılda səjlənən kərarə əhəmmijət vermiriq—ailesinin heç olmasa jeməjini t'min etməq üçün müəllimlər əzunu o jana by jana çırçırlar və heç olmasa 2 novbə dərs qətururlar, odyrqi müəllimlər məqtəbdən məqtəbə juquruşurlar, bejle olan syratdədəonları verdiqləri dərslərində fajdası və nəticəsi lazımlı kadar olmyr. Əvvəla by müəllimlərin dərs hazırlamaga vəktləri olmyr, iqnisi jazdırıqları jazlıları, lazımlıca təshih edəməjirlər, bynyn üzərinə arası qəsilməz iclasları, və məqtəblərin təzqilat işlərində ilavə etdiqdə müəllim:

Zəqidən

Cum'ə axzamı iclasdan qəlib evə jetiədim qərdum evdə çok haj quj və sevinməq var, içəri daxil olyb bakdlıq qı qəçmiz vəfat edən kom əkrəbamızdırlor ha dor əjləziblər qı bynlərlə rəgaib munasəbəti ilə uç aj məzynijjətə byrakmırlar. Əhval pursan oldykda behiştin izini çox əzylx səjlədilər: əvvəla behiştə kommynxozdan icazə elədijimiz kəsrlər təmamilə çurujub bütün jagan jaglı bazlımlıza təqulur, duqanlar və idarələrdə həmçinin kaldi quçələr və bazar hər qəs pjada qətsə urəq qəbəji dñər. ilavə hacı mir baba çovuzqı nyxa kəzasında qurd qəndində bir neçə adama behiştə kəsr satmırlı imdi haman kəsrləri vermilər məzqyr çavuzyun jaşaş əldə kalıbdı, bilmir nə eləsin.

Kaldı kooperativlər, onyda qəzələr qərməsən qəçən qun sarı Sylejmanlı Kystar kooperativindən dəjub dəjub çelə saldılar

Kaldı behiştə Zəhərin jyxarı, birzəsl, oda lap bazlına kallıb korxydan odynçyda olsa jyxarı qəlmir, dejəndə nə üçün jyxarı qəlmirsınız? dejirlər cina-jət idarəsinin mudiri işçilərə əmr veribqi başka işə bakişləb ancak odyn qəmür dytyn, birdə bi varis kadınlari qı pis jola qənməsinlər. Birdə behiştən-cum'ə məscidinin imami dulkır əhmədə əli aga ilə bir qilo namıls qəndəriblərimiz, jolda aftamabel basırlıq oldygыndan itibdir, dejənlər qərə firgynçl məməd irza ilə qabla husejn taplıbdı, ancak hələ mə'lým dejil-bə'ziləri dejirlər qı əli aga əz nəvəsi mirzəjə verib jalandan dejir itirmisəm, nəticə nə olarsa jenə sizə xəbər verəcəjəm.

Covhər

And içmişlər

Agıstafa duqançuları and içmişlər qı satdıkları zəjlərin ustunu ərtməjib zəjləri ustu palçılıq satsınlar.

Doktor ilə qənt zyra sədridə and içmişlərqi nə kadar bazar palçılıkdir bazara çırkıb natəmiz-işə nəzər jetirməsinlər. Koca əjjar



Sabıkda bir müəllimdən sordykda: "siz harada killyk edirsınız?" müəjjən bir cəvab verirdiqi: "mən filan məqtəbdə (qənt ja zəhər) müəlliməm" indi bejle zəj jokdıl, müəllimdən soryədəkda qı siz harada killyk edirsınız? bejle cəvab verir: dərs bazlanmajıbdı ona qərə hənsi, məqtəbdə müəllim olasıjam əzumda bilmirəm. Səbəbini sordıkdə dejir: hər sənə tədris bazlanmadan muarif xadimləri ittifakı müəllimlərə veriləcəq dərs həkkində muarif zə'bələri və muarif komisarlıqlı ilə jenə bir muahədə baglaçı, jenə təksimat japtı.

Filan məqtəqdə dərs dejirsən birde qərursən sənə bir qaglı verdilərqi bəzəkə məqtəblərdə dərs çok oldygından by sənədən e'tibarən sən bizim məqtəbdə qəçən sənə apardıqları vəzifədən qənar edilirsən, by sənədə qı sazişə qərə hər bir birinci dərəcəli məqtəb müəlliminə 36 dərsdən artıq

tamam jorylmış və duşqın bir halda olyr, bejle müəllimin dərsindən çocuya nə fajda?

Musahibim sehbəti by jerə, jetididə dedim: əzizim: by sejladijinidən mənə nə mənqı nə ittifaklı hejəti rəjasətində varam nədə baqlı muarif zə'bəsində və nə muarif komisarlıqlıda killyk edirəm qısqızə bir çarə kılam, sizin dərdinizə mənim duşundujumə qərə bir çarə var—oda bydyrqi jenı mukavəla baglanmak zamanında muarif komisarlığı, muarif zə'bələri bir tərəfdən—ittifaklınlıda diqər tərəfdən muarifə sərf olynan pylların hədər qətməməsi üçün siz müəllimlərin vəzijətini etrafılıca duzunsunlər və ejlə bir məaz tə'jin etsinlərqi siz daha mərsijəxan təqjədən təqjəjə juqurən qibi məqtəbdən məqtəbə juqurməjəsiniz, bir məqtəbdə tə'min olynarak lazımlı fajpa verəsiniz.

Mən məsləhət qərurəm qədiniz əzunuz əzunuzə çarə kılınlı! Nəcimi.

Qəjçajdan məqtyb.

„Qəjçaj“ əvvəla bilməq lazımdır ki by zəhərə nəjə Qəjçaj dejirler. Byrada işi ehtimal var: biri bydyrqi by zəhərin ortasından bir çaj axır daşları qejdir, iqincisidə bydyrqi by çaj qəjçaj dejil „Qəq çaj“ dır. Hərdəm bir jazda pajlızda Qəqəlir, cozur, daşlı zəhəri agzına qəturur. Kommynxozlu çubukdan jardırıq, sənqəri zadı vecinə almır, jaxzıda eləjirqi almır. Cunqu bejlə olmasa zəhərin toz topragı, zirzibili jyjylyb qətməz.

Xulasə ejləmi bejləmi by zəhər qəzəl zəhərdir: byrada hər zəj əzjerindədir: Zira aəxansı, kooperatif, dəlləqxanalar, qino tiatır, məscid xalis bir musurman əlqəsidir. Oqi aəxanadır kabakçı qibi jenə əz dadlı xorəjini bizişir Xalkda ləzzət aparır. Koooperatifdə hər zəj qulur, xusysən isti qejnəq və kaloz, cunqu bynyn iqisinədə Qəjçajda azacıkda olsa ehtijac var deməq olar. Hər cənd sag olsyn kommynxoz quçələti jaxzı kajdaja salıbdır, kalozça çok ehtijac jokdır, palçıqlı jarlıq o tərəf bytərəfə qəcməq üçün „taza qəcid“ icad edibdir: qərpiçdən cıglı salıncı, artıq ekonomja üçün qərpiclər bir az aralı, sejrqəq duzulubdur, by qərpiçdən obiri qərpicə atlanmak üçün hoppanmak lazımlı qəlir və çox vaktda olyrqəl hoppananda adam jəxliklər, bynynda ejbi jokdır, byda dir cur idmandır.

Kaldı dəlləqxan—qino tiatır və məscid uçudə bir həjətdə jerləzibdir, üçünündə ulqoci əlindədir, jaxzı bərəq taraz edirlər.

Məscidə heç səz joxdyr qundə 5 vakt azan verilir və 5 vakt namaz kılınır. Afərin bynyn imamına xalis mysyrməndır, topraqı sanlı jazasına xalis məhrym nyxylə Əbdurrəhim əfəndinin korjasıdır, itəlijib jerində otyrybdır.

O məhrym qəry nyrnan dolmuş-zəjtanları kylakları, qar olsyn—başka bir adam idi: qəq, donkar bel, ejri boyun dilli aglzlı hiləqar, fitnə ocagi, bir qəzəl qızı idi. Onun həkkində o zamanın za'irlərindən birisi demədi.

„diləz xəm kamətəz xəm qərdə-nəz xəm“

„bə elmi məfsədə iblis ə'zəm“

Bəli by imamda o mərхymın əzudur, səjłənənə qərə Qəjçaj bynyn əlin-də koz qimi fırlanır, mym qimi ərijir, by imamın sajəsində kadınlara umymij-jətlə çarzafı, լütblar, ancak necəqi cənnət hyriləri, heç quçə - bazara çlkıb juz qəzərlərini qəstərmirlər.

Dogrydanda islam əlqəsidiur; namaz, oryc xums zəqat hamıslı əz jerindədir, mənim kanacagıma qərə bej-lədə lazımdır.

Islam dini kommynizmaja zidd duzman dejildir. Kyranın əzundə byna dəlil çökdlər. Məsələn bir jerdə dejilir: „fənqəhy ən nisai musənnə və səlasəruaa“ jə'ni arv atlardan çoxly alıñ: iqi iqi uş-uş, dərt-dərt, ogyl yuzaglıqartsıñ olsyn bir jaxzı kommyna.

Başka bir jerdə dejil: ənnisa həsun ləqum fəətu ənna 3ə'tum. jə'nl arvatlav sizin əqin jerinizdir, əqiniz haradan və nə cur istəjirsınız, bitsin, qə-qərsin olsyn kommyna,

Daha byndan ajdən subyt olarmı? ona qərə məndə dejirəm jazasını bycur pur fən imamları, camahatda onları qəlqəsində dolansın, mysyrmançılk və kommynizma iqi bir əzdir.

Bəjlə imamlardan nə kadar çok olsa o kadar jaxzıdır: kommynizmanın dirəji və camahatın qəzunu açındır.

Konak.

Telegraf xəbərləri

Ordybad—Zəhər əzəq qatibi kadın azadlıqlı və məhv olsyn çadra 3u'arlı altında—kardaşının həyat joldazını agaca baglaçıb kardaşlı ilə birliqdə məhəmət əzib, kol—kabırkasını klrlə xəstə xanaja qəndərmisişlər.

Agıstaşa—Dajirə muarif işçilərinin məhəlli komitəsi idarəsinin mərəqəzdən və qənt məqtəblərin-dən 20—30 çağrılm yzak olan pojly qəndinə qəçürməji məsləhət-bilmişdir.

Naxçıvan—Dunən qecə məj-xanada „artelə“ 4 nəfər joldaz əjəzib bir çox taza mod sagılıklara içəndən sonra bir neçə stan-kan və bytylkada sindirandan sonra xatalarlı savdlılar. Çok suqur axırlı zıjansız qəcdi.

Qıman edilirqi taza hamam ilə taza elektrik zavody 30-nci ilin ortalarında baza qəlsin.

Saljan—Zəhər el qəməjji komitəsi xidmətçisi kasım ibrahimofy 6—7-aj işlədən kommynxoz onun zəhmət həkkini verməjərəq o kadar surəndurmusdır qı ju-zunun bir tərəfinin dərisi jerdə qətməmişdir.

Nahak qılajdır

Ləqidə (Qəjçaj) olan pambılcı zırqəti bas hisabdalarından qənt-lilər qılaj edirlər qı onlar hisabdaları janılna qırməjə korxyrlar, cunqu qəntililər içəri qırən qimi hisabdar bagışlırlar: “basın bajıra, bit birənizi byra toqməjin“ və onları kovyr.

Biz dejiriqqi qəntililər nahak qılaj edirlər, cunqu bir çinovni-qın rəftari qəntililərlə nə vakt byndan jaxzı olmuyıldır qı? qəntililərin əkli zahılk qənt zyra səcəri Əziz Zaman ogluna qədir qı o hərmət edib Xəlil Məhəmməd oglunyn 2 arvadı ola ola 3-nci arvadı alması üçün qəbin qəsil-məsinə razılık verə və imza ata.

Mirzə Turab

Hej'ati təhririjjə

Molla - Nəsrəddinə Abynə olmak zərtləri:

Idarə və müəssəsələr üçün

| | |
|-----------------------|----------|
| bir ajləkli | 80 kəpiq |
| uç " | 2m. 40 " |
| altı " | 4m. 60 " |
| bir illiji | 9 manat |

Zəlimətqəz və xidmətçilər üçün

| | |
|-----------------------|----------|
| bir ajləkli | 60 kəpiq |
| uç " | 1m. 80 " |
| altı " | 3m. 50 " |
| bir illiji | 7 manat |

Təq nusxəsi hər janda satıcı əlində 15 kəpiqidir

Zəhərlərdə və kəsəbelərdə hər bir pocta idarəsi məcməyəmizə abyna kəbəl etməjə idarəmiz tərəfindən vəqildir.

Zinovjef quçəsində № 14, Kommunist gəzetəst kontorundada məcməyəmizə abyna kəbəl olynr.

Unvan: Baqı, Qəhnə-pocta quçəsi № 64. Bakı, Старо-почтовая ул. № 64.

Kejd: U. Ittifak mətbuat kontr acentlijinin Baqı 3ə'bəsində (Foliof quçəsi № 4) və butun keza qəzq və 3ə'bələrində dəxi məcməyəmizə abyna kəbəl olynr.

Gordorda, adenos komunyist
keşə, 3-4 mürdər sənətçilər və kolçemənlərən.
unsurları vərdidər qı, bojolsrını fırxa
cərəyələrindən töməsəməy ləxindər.



Molla Nasreddin : - Bajla frıldakçılarə na fırkəda və na da içtimai
taşqılatlarda jer jokdyn!